






AZƏRBAYCAN TARİXİ MUZEYİ

-2007-



ловной Гаджи	130
siyasətinin bəzi	137
ется...с	143
ой	161
.....172	172
радилмасы вə	179
tarixinin	190
ьба и	198
ультуры в	211
əsirlilik	218
'enubi	229
на	239
qələrinin	245
ƏLİYEVƏ	255
spublikası	266
ие	273

ARXEOLOGİYA	280
1. <i>Səbuhi Əhmədov, Mübariz Xəlilov.</i> Şəhərgahdan (Kürdəmir rayonu) tapılmış keramika parçası üzərində döyüşü təsviri	280
2. Виктор Квачидзе. Каменная индустрия поселения Беюк-Кесик	289
3. <i>Nizami Rəhimov.</i> Naxçıvanın Zoğala kəndindən tapılmış qrifonlar haqqında	298
4. <i>Fariz Xəlilli.</i> Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji materiallarının təsnifikasi	301
5. <i>Esmira Rəhimova.</i> Naxçıvanın orta tunc dövrü keramikası	309
6. <i>Qətibə Həsənova.</i> Mingəçevirdən tapılmış gil matralar	315
7. Эмин Мамедов. Бейлаган по археологическим раскопкам на городище Оренкала в 50-х годах XX века	323
8. <i>Ceyhun Eminli.</i> Azərbaycanın ellinizm dövrü saxsı məmulatının bədii tərtibatı	331
HERALDIKA	340
1. <i>Səbuhi Əhmədov.</i> İlk azərbaycanlı aviatorun uniforması	340
2. Севиндж Вагабова. Шлем - геральдический символ	354
3. <i>Samir Məmmədov</i> "And içmə" nə deməkdir? (Qədim türk adət hüququnda and içmə mərasimləri)	360
4. Парвин Гезалов. Местонахождение и типология знамен Гянджинского ханства	381
5. Давид Гулордаза. Герб рода ханов Нахичеванских	390
6. Л.Микдаш-Самуэль. Символика горских евреев	395
NUMİZMATİKA, ETNOQRAFIYA	418
1. <i>Gülzadə Axundova.</i> Qarabağın ağacısləmə sənətinə dair	418
2. <i>Aygün Məmmədova.</i> İslam numizmatikasının səciyyəvi xüsusiyyətləri	427
3. <i>Mais Cəfərov.</i> Cənub bölgəsində tapılmış Cəlairilər dövləti sikkələri Azərbaycan tarixinin öyrənilməsi üçün qaynaq kimi	434



Gülzadə Axundova

Qarabağın ağacılışləmə sənətinə dair

XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağda digər sənət sahələri ilə yanaşı ağacılışləmə sənəti də inkişaf etməkdə idi. Hər bir sənət sahəsinin yaranıb inkişaf etməsində xammal ehtiyatının bolluğu mühüm şərtlərindəndir. Bu cəhətdən Qarabağın dağlıq və dağətəyi ərazidə yerləşməsi bölgənin zəngin meşə örtüyünə malik olmasına təbii zəmin yaratmışdır. Qarabağ meşələrində bitən tut, qoz, palıd, görüş, armud, cökə, çinar, vələs, dağdağan, fistiq və s. ağaclar ağacılışləmə sənətinin əsas xammalları hesab olunurdu.

Ağacılışləmə sənətinin inkişafını şərtləndirən digər bir amil isə əhalinin təsərrüfat və sənət məşğulliyətinin istiqaməti olmuşdur. Qarabağda toxuculuğun geniş yayılması toxuculuq alətlərinin (hana, cəhrə, daraq, həvə, kirkit, şərbaf dəzgahı, əl və ayaq mancalığı), dəriçilik sənəti üçün lazımlı olan müxtəlif alət və ləvazimatların (ağac çənlər), təsərrüfat alətlərinin (xış, kotan, vəl, şana, kürək, ayrı-ayrı əmək alətlərinin sapi), nəqliyyat vasitələrinin (araba, yəhər qaltağı, at, öküz, uzunqulaq boyunduruğu) hazırlanması, əhalinin məişət ehtiyaclarının ödənilməsi məqsədilə (nehrə, həvəng-dəstə, toxmaq, çanaq, ət taxtası, oxlov-dördəyaq, tabaq, beşik, çömçə-qasıq və s.) ağac məmulatlara daim müraciət olunmuşdur. Bundan başqa, Qarabağın musiqi besiyi olması bu bölgədə musiqi alətlərinin istehsalını zəruri etmişdir. Bəhs olunan dövrədə ağacdan inşaat materialı kimi də (qapı, pəncərə, döşəmə, tavan, mil, sallama, tir, artırma (balkon), pilləkən) geniş istifadə olunmuşdur. Göründüyü kimi, ağacılışləmə sənəti ayrıca sənət sahəsi olmaqla yanaşı, eyni zamanda toxuculuq, dərişləmə, memarlıq və incəsənət sahələrinin inkişafına da əsaslı təsir göstərmişdir.

Ağac məmulatının ətraf mühitin təsirlərinə dözümlülük səviyyəsi zəif olduğundan ağacılışləmə sənətinin tarixi ilə bağlı mülahizələr söyləmək olduqca çətindir. Təkcə onu demək mümkündür ki, daşla yanaşı, ağac da qədim insanların həyatına ilk dövrlərdən daxil olmuşdur. Belə ki, yüksəciliq və ovçuluqla məşğul olan ibtidai insanlar qida əldə etmək, təhlükələrdən qorunmaq üçün ağacdan geniş istifadə etmişlər. Ağacdan hazırlanmış məmu-

latlar dövrümüzə qədər gəlib çatmasa da, ağacın digər sənət sahələrinə tətbiqi zəruri olmuşdur. Arxeoloji abidələrdən tapılan maddi mədəniyyət nümunələrinin əksəriyyətində dəstə yerinin olması Qarabağın keçmiş sahilərinin hələ min il əvvəllər ağacişləmə sənətinin sırrlərinə yiyləndiyini və ağacdan istifadə olunmasının geniş hal aldığını söyləməyə əsas verir. Qarabağın tunc dövrü abidələrinin tədqiqi ilə məşğul olmuş arxeoloq Hidayət Cəfərov göstərir ki, «Əslində ağaç emalı, ondan istifadə öyrənilən dövrdə heç də başqa sahələrdən geridə qalmamışdır. Sadəcə olaraq ağaç materialları əksər hallarda çürümüşdür. Bununla belə, saxlanıb qalmış bir çox dəlillər, qəbir kameralarını örtmüş ağaç tirlər, tayfa başçılarının dəfni üçün nəzərdə tutulmuş «çarpayı-taxt» qalıqları, xəncər və qılıncların dəstək hissəsində, ox və nizə ucluqlarının saplaqlarında qalmış ağaç qalıqları ağacişləmə haqqında təsəvvür yaradır (1)».

Orta əsrlər dövründə ağacdan istifadə xalqın təsərrüfat və məişətinə köklü surətdə daxil olmuş, ağaç məmulatları istehsalının keyfiyyəti və cəşidləri artmışdır. “Kitabi- Dədə Qorqud” dastanında rast gəldiyimiz ağaç məmulatları haqqında məlumat bunu deməyə əsas verir:

*Sənə “Ağac!” “Ağac!” deyirəmsə, çəkinmə, ağaç!
Məkkə ilə Mədinənin qapısı ağaç!
Museyi -Kəlimin əsası ağaç!
Böyük-böyük suların körpüsü ağaç!
Nəhəng-nəhəng dənizlərin gəmisi ağaç!
Əlinin Düldülünün yəhəri ağaç!
Əlinin qılincının qınıyla dəstəyi ağaç!
İmam Həsənlə Hüseynin beşiyi ağaç (2)!*

XIX əsrin sonlarından etibarən inkişaf etməyə başlayan ağacişləmə sənətində ayrı-ayrı sahələr üzrə ixtisalaşma getdiyindən hər kənd istehsal etdiyi məmulata görə seçilirdi. Şuşada əsasən Bədərə, Sarıkeçit, Daşbulaq, Qayadibi və Ballıca, Tac, Dümü, Süsəliç kəndlərində külli miqdarda ağaç tabaq, çanaq, qaşıq, duzqabı, sürahi, miski, kürək, şana, müxtəlif əmək alətləri üçün dəstək və araba hazırlanırdı (3).

Qarabağın düzənlik ərazilərinə nisbətən dağlıq və dağətəyi kəndlərində ağac məmulatlara tələbat daha yüksək olmuşdur. Mis qablar əsasən şəhər əhalisinin məişətinə daha tez daxil olurdu. Bunun başlıca səbəbi isə da-ha çox şəhər mərkəzlərində (Şuşa, Ağdam, Karyagin) yerləşən misgərxanaların uzaq dağ kəndlərini misgərlik məmulatları ilə təmin edə bilməməsində idi. Buna görə də bu kəndlərdə ağacdan hazırlanan məişət əşyaları öz əhəmiyyətini saxlayırdı. Bunun bir səbəbi də misgərlik məmulatlarının

ağaca nisbətən baha başa gəlməsi idi. Xalq məişətində istifadəsi geniş tətbiq edilən nehrə, təknə-tabaq, çomçə-qasıq, çanaq, oxlov-dördayaq, toxuculuq alətləri (cəhrə, daraq, həvə, kirkit, hana) və s. kimi əşyalara demək olar ki, hər bir qarabağlı evində rast gəlmək mümkün idi. Həsən bəy Zərdabi yazırkı ki, "Ağdamın, Göyçayın, Şamaxı, Şuşa, Quba və s. şəhərlərin həftəbazarı meydانlarına nəzər salın. Burada hər həftə külli miqdarda ağac bellər, şana, təknə-tabaq satılır (4)". Müəllif daha sonra qeyd edir ki, "bu ağac məmulatları əhalinin təlabatını bütünlüklə ödəyirdi... Əgər əhaliyə mebel gərək olsa idi yerli ustalar bu ehtiyacı da tam ödəyə bilərdi" (5). Demək, sənətkarlar daim dövrün tələblərinə, əhalinin ehtiyaclarına uyğun olaraq fəaliyyət göstərmiş, istehlakçıların tələbatını tam ödəmişlər.

Ağacişləmə sənəti üçün ən mühüm şərtlərdən biri ağac materialının seçilməsi və tədarükü idi. Bu sənətin biliciləri empirik biliklər və uzun illərin sınağından çıxaraq, nəsildən-nəslə ötürülən təcrübə sayesində hər bir ağac materialının hansı təyinatla işlədirəcəyini yaxşı bilirdi. Fındıq, zoğal, dağdağan ağacları balta, dəhrə sapı, rəndə hazırlanması üçün mənasib hesab edilirdi. Həyət darvazaları, qapı, pəncərə hazırlamaq üçün möhkəm ağaclar hesab olunan qoz, palid, fistiq, göyrüş ağacları seçilirdi. At arabasının təkəri, beşik, taxt, dəyirman pəri üçün bərk və suya davamlı material hesab olunan göyrüş ağacına müraciət olunurdu.

Məişətdə böyük tələbat duyulan həvəng-dəstə, çanaq, toxmaq və s. məmulatlar da məhz palid, göyrüş ağaclarından hazırlanır. Qəbirüstü örtülərin hazırlanmasında da ağac materialı böyük rol oynamışdır. Bu məqsədlə torpağa davamlı palid, tut və cökə ağaclarına üstünlük verilirdi. Xalq təcrübəsinə əsasən ağacların kəsilib qurudulmasında da müəyyən fərqlər mövcud olmuşdur. Əksər ağaclar bir il müddətinə sərgidə saxlanaraq qurudulurdu. Bu məqsədlə xüsusi yağmurluq, dam və dəyələrdən istifadə olunurdu. Ağacişləmə sənətində qiymətli xammal hesab olunan göyrüş ağacının qurudulma texnologiyası digər ağaclardan fərqlənirdi. Belə ki, göyrüş ağacı gün görməyən, qaranlıq yerdə 4-5 il saxlanır. Hava vurmasın deyə üstünü ot, peyin və s. ilə örtürdülər. Əks təqdirdə, ağaclar çat verir və istifadə üçün yararsız olurdu.

Ağacişləmə sənətində istifadə olunan alət və dəzgahlar çoxçəşidliliyi və müxtəlifliyi ilə seçilirdi. Girdəbel (ikitərəfli mişar), qoşa girdəbel (iki nəfərin idarə etdiyi taxta çəkmək üçün mişar), kəndirli mişar, törpü, ağacların qabığını soymaq üçün işlədilən alət, müxtəlif təyinatlı baltalar və dəhrələr, yonmaq üçün istifadə edilən kərki, oymaq üçün istifadə edilən burğana, iskənə (düz, dairəvi və dördbucaq formalı isgənələr işin tələbindən ası-

lə olaraq işlədilirdi), çəkicilər, ayrı-ayrı məqsədlərlə işlədilən rəndələr - kənişgaf (narmada açmaq üçün), çəp rəndə, fuqan (böyük rəndə) və s. alətlər hər bir ağaç ustanının əlinin altında olan ən zəruri əmək alətləri idi. Bundan başqa ağacışləmə sənətində əl çarxı, su çarxı kimi xarrat dəzgahlarından da istifadə edilmişdir. Məlum səbəblər üzündən Qarabağ bölgəsində belə dəzgahlara rast gəlməsək də “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın ağacışləmə sənətində Qarabağın mühüm yer tutması” (6) faktı bizə tədqiq olunan ərazidə ondan geniş istifadə edildiyini söyləməyə əsas verir. Əldə etdiyimiz etnoqrafik materiallar vaxtilə Şuşada Xəlfeli çayı üzərində belə su çarxının olduğunu təsdiq edir(7).

Qarabağ ərazisində öz işinin mahir biliciləri olan sənətkarlardan usta Süleyman Cəbrayıl oğlu, Şəfi Həsən oğlu, Həsən Məhərrəm oğlu, Həmzə İbrahim oğlu (8), dülger Abutalib, dülger Müslüm, Xarrat Qulu və başqalarının adı bu günə qədər yaddaşlarda qalmışdır.

Əhalinin məişətində ağaç məmulatlara olan tələbatı əsasən “xarrat” adlanan ağacışləmə ustaları ödəmişlər. Bölgədə heyvandarlıq geniş yayıldığından ağartı məhsullarının emalı üçün nehrədən geniş istifadə edilmişdir. Onu hazırlamaq üçün əsasən cökə ağacına üstünlük verilirdi. Nehrənin hazırlanması böyük zəhmət və bacarıq tələb edirdi. Belə ki, usta burğana vasitəsilə ağaçın ortasından 3-4 oyuq açır, sonra çəkic və isğənə ilə döyəcəyib içərisini oyurdu. Ağaçın içərisi oyulub qurtardıqdan sonra törpü vəsi-təsi ilə hamarlanırdı. Əməliyyat başa çatdıqdan sonra ağaçın hər iki başından narmada açılırdı. Nehrənin diametrinə uyğun kəsilmiş dəyirmi başlıqlar narmadaya salınırdı. Sonda isə kipliyini təmin etmək üçün nehrənin hər iki başına dəmir halqlar geydirilirdi.

Bölgənin ağacışləmə ustaları çəllək istehsalında da müəyyən təcrübə əldə etmişdilər. Çəllək suya davamlı palid ağaçından hazırlanırdı. Qarabağda bu sənət sahəsi 1882-ci ildən etibarən inkişaf etməyə başlamışdı (9). Çəllək əsasən sifarişlə hazırlanırdı. Mövsümi xarakter daşıdığından ona tələbat o qədər də yüksək olmamışdır.

Ağacışləmə məmulatları içərisində öküz, at, uzunqulaq boyunduruğu, /əhər qaltağı, araba istehsali geniş yer tutmuşdur. Müsəlman yəhərinin iğac hissəsinin hazırlanması ilə xüsusi səriştəli qaltaqçılar məşğul olurdular. Qaltaq adlanan yəhər hissəsinin hazırlanmasında qaltaqçı-ustalar əsasən aşılanmış göndən və cökə, qarağac kimi ağaç növlərindən istifadə edirlər. Davamlılığına və çat verməmək qabiliyyətinə görə bu ağaclar sərfə-sayılsalar da, qaltaq ustaları daha yüngül ağaç növü olan söyüdə üstünlük erirdilər. Adətən minik yəhərlərinin ağaç hissələri «cinaq», «dal» və

«taxtadan» ibarət olub, hər biri qoşa olaraq düzəldilirdi. Sonra bu hissələrin bir-birinə ağaç yapışqanı vasitəsilə yapışdırılması ilə yəhərin qaltaq hissəsi hazır olurdu. Bəzən yəhərin cınaq və yan taxtaları bütöv şəkildə düzəldilir və belə yəhər qaltağı baha qiymətləndirilirdi. Hazır qaltağın üzərinə dəvə, at və ya öküz gönündən kip şəkildə «üzlük» çəkilirdi. Üstünə dəvə günü çəkilmiş qaltaq ikiqat baha qiymətləndirilirdi. Sənətkar qaltaqqıcların möylədiyinə görə belə yəhər qaltağı üç günə başa gəlir və hər biri də 3 manata satılırdı (10).

Qaltaq ustalarının istifadə etdiyi istehsal ləvazimati olan balta, mişar, törpü (düz və aypara törpü), qullab bizi (girdə və dördbucaqlı), çəkic (toxmaq), kəlbətin, isğənə, rəndə və s.-dən ibarət idi.

Ağacdan inşaat materialı kimi ta qədim zamanlardan istifadə edilməyə başlanmışdır. Ağacişləmə sənətinin bu sahəsi ilə məşğul olan ustalar dülər adlanırdı. Orta əsrlər dövründən etibarən “ənənəvi sənət sahəsi olan dülərlik əsasən qapı, pəncərə və digər inşaat materiallarının hazırlanması ilə məşğul olurdu”(11). XVIII əsrin ikinci yarısından etibarən Qarabağ xanlığının mərkəzi Şuşaya köçdükdən sonra, burada daş binaların tikintisi geniş vüsət almışdı. Belə tikintilərin inşasında ağaç materialına müraciət zəruri hala əvvələrmişdi. Binaların qapı, pəncərə, döşəmə, tavan, taxtapuş, pilləkən, çardaq, artırma və sürəhələri ağaç materialından hazırlanırdı. Bundan başqa mərtəbəarası örtüklər, əsasən, hambala və onun üzərindən vurulan astar döşəməsindən təşkil olunurdu. Döşəmə adətən palid ağacından çəkilmiş dördlük, beşlik (4-5 sm-lik) taxtadan, ləmpə isə ikilik taxtadan vurulurdu. Tavan isə ikilik taxtadan düz və yaxalı vurulurdu. Düz tavan saya taxtalardan vurulurdu. Yaxa tavan taxtalarının kənarında xüsusi yaxa rəndəsi vasitəsilə zeh açılıldı. Məhz bu səbəbdən bu tavan forması belə adlanırdı.

Qapı, pəncərə əsasən qoz, cökə, şabalıd, göyrüş, fistiq ağaclarından hazırlanırdı. Qapı hazırlamaq üçün əvvəlcə çərçivə müvafiq ölçüdə kəsilib yığılırdı. Çərçivənin ölçüsünə görə “biçilən” qapı taxtalarının artıq hissələri rəndə ilə götürülür, fuqanla hamarlanır, güzgüləri yerləşdirmək üçün kənişgafla narmada açılır və nəhayət, müəyyən hissələr bir-birinə geydirilirdi. Kapılar da “saya” və “yaxa” olmaqla iki növdə hazırlanırdı. Yaxalı qapı xüsusi yaxa rəndəsi vasitəsilə tərtiblənirdi. Bəhs olunan dövrdə Qarabağda «künyəbur» kapılar dəbdə olmuşdur. Büyük və bəzəkli olan belə qapıları dülərler künyə adlı alətlə hazırladıqları üçün bu kapılar belə adlanır (12). Bədii tərtibatı isə bəzək mişarı, müxtəlif formalı iskənələr vasitəsi ilə yerinə yetirilirdi.

Qarabağda ağaçışləmə sənətinin inkişaf etmiş sahələrindən biri də şəbəkəçilikdir. Şəbəkə ustaları əsasən qapı, pəncərə, eyvan, arakəsmə, minbər və s. hazırlayırdılar (şəkil-1). Şəbəkəçilik sənətində iki üsul - taxta şəbəkə və Cəfəri şəbəkə üsulları mövcud olmuşdur. Cəfəri şəbəkəyə şüşəli şəbəkə də deyilir. Görünür, onu ilk dəfə hazırlayan ustanın adıyla belə adlandırılmışdır. Şəbəkə sənətində əsasən qiymətli ağaç növləri olan xan çinar, fistiq, qoz ağaclarından istifadə olunurdu. Ağaçın canında olan acı suyu çıxarmaq, hazırlanacaq məmələtin uzunömürlülüyünü təmin etmək məqsədilə çubuqlar yağda qaynadılırdı (13).

Şəbəkələr 6 bucaqdan başlayaraq 32-yə qədər bucaqlar formasında yişilirdi. Cəfəri şəbəkələrdə əsasən rəngli şüşələrdən istifadə olunurdu ki, bu da bucaqların formasını qabartmaq məqsədi daşıyırırdı. "Alat" adlanan şəbəkə hissələri mürəkkəb bucaqlı kəsiklər vasitəsilə bir-birinə geydirilir və ya toxunurdu. Məhz bu kəsiklər mix və yapışqan rolu oynayaraq, şəbəkənin möhkəmliyini təmin edirdi. Kəsiklər 15-115 dərəcələr arasında kəsiliirdi. Şəbəkəçilik riyazi dəqiqlik, səbr tələb edən sənət sahəsidir. Usta o qədər səriştəli olmalı idi ki, ölçülərində millimetr belə yanılmasın. Əks təqdirdə alatları bir-birinə "toxumaq" mümkün olmazdı. Alatlar üzərində dişlər açmaq üçün xırda dişli mişarlardan istifadə olunurdu. Hər hansı bir şəbəkə məmələti yiğmaq üçün əvvəlcə onun çərçivəsi hazırlanır və bu çərçivənin üzərində müvafiq oyuqlar açılırırdı. Əvvəlcə orta çubuğu üfüqi vəziyyətdə çərçivəyə geydirilir, sonra bağlamalar vasitəsilə kvadratlara bölnürdü. İşin sonrakı gedisində kvadratların içərisi həndəsi qaydada ardıcılıqla toxunaraq bağlanırırdı. 2 metrlik bir qapının yiğmaq üçün 1000-ə qədər alatdan istifadə olunurdu. Şuşada Mehmandarovların, Zöhrabbəyovun (şəkil-2), Hacı Qulunun evləri Qarabağın şəbəkəçilik sənətinin ən gözəl nümunəsi olmuşdur.

Qarabağın "Qafqazın musiqi konservatoriyası" olması bu bölgədə tarbəndlik sənətinin inkişafına böyük təkan vermişdir. Eyni zamanda Qarabağda ipəkçiliyin geniş yayılması tut bağlarının salınmasını zəruri etmiş və bu da tarbəndlik sənətinin bol xammal ehtiyatı ilə təmin olunmasını şərtləndirmişdir. Tarbəndlik sənəti üçün əsas xammal 60-70 illik tut ağacları hesab olunurdu. Nadir hallarda qoz ağaclarından da istifadə olunurdu. Dəmyə (suvarılmayan) torpaqda bitən ağaclar gözəl rezonansa malik olduğundan yüksək qiymətləndirilirdi. Gülbərd, Malibəyli, Seyidlər, Pircəhan, Suarası, Səfiyan, Fərəcan, Qozlu, Abdal-Gülablı, Şelli kəndlərinin ağacları tarbəndlik sənəti üçün daha qiymətli material hesab olunurdu. Ağaclar adətən yazağzı (burc vaxtı) və ya xalq dili ilə desək "qurdqulağı olanda" kəsili-

di. Qurudulmaq üçün 1-2 il sərgidə saxlanılırdı.

Müasir Azərbaycan tarı məşhur tarzən Sadıqcanın adı ilə bağlıdır. Sadıqcan tarın quruluşunu dəyişdirərək onun qolunda bir çox artıq pərdələri atıb 17 pərdə saxlamışdı. Sadıqcana qədər tarı diz üstə çalırdılar. O, tarı əldə tutaraq sinə üzərində çalınmasını təsbit etmişdir. Sadıqcana qədər tarın beş simi mövcud idi. O, bu simlərin sayını on birə çatdırıldı. Sadıqcanın tək-milləşdiriyi bu tarı xalq «Sehirlə tar», Sadıqcanı isə «Tarın atası» adlandırmışdı (14). Mirzə Sadığın tara getirdiyi yeniliklər az bir zamanda bütün Zaqafqaziya və Orta Asiya tarçıları tərəfindən danışıqsız qəbul olundu. Onun yaratdığı yeni tar nümunəsi isə çox az bir müddət içərisində yalnız Azərbaycanda deyil, bütün Cənubi Qafqaz, Dağıstan və Orta Asiyada mövcud olan primitiv, beş simli, zəif səsli tarı sixışdırıb ortadan çıxardı (15). Sadıqcanın tarı öz dövründən başlayaraq bu günə qədər adı çəkilən ölkələrdə istifadə olunur. Azərbaycan xalq musiqi alətlərinin şahı hesab olunan müasir tarın məhz Qarabağ torpağının bəhrəsi olması olduqca fərəhli haldır və bununla fəxr etməyə hər birimizin haqqı vardır.

Vaxtilə Sadıqcanın tarın “ürəyi və ciyəri” adlandırdığı (16) çanaq hissəsi (şəkil-3) tut ağacından səkkizvari formada yonulub hazırlanırdı. İnqilaba qədər tarın çanağı, öz həcmi etibarı ilə, indikindən bir qədər böyük emal edilirdi (17). Yonma üçün iskənə, rəndə, törpü, çəkic və s. alətlərdən istifadə olunur. Mirzə Sadıq riyazi hesablamalar, bir çox “ölçüb biçmələr”dən sonra hər şeydən əvvəl tar gövdəsinin hər iki yan tərəfdən (tarın qolunun nəsb edildiyi kiçik çanaq və həm də böyük çanaqda simlərin bənd olduğu “düymə” tərəfdən) olduğu kimi çəp şəkildə yox, əksinə, düz, şəquili olunmasını daha münasib və düzgün hesab etdi (18). Çanaq hazır olandan sonra üzünə pərdə çəkilir. Bu məqsədlə malın ürək pərdəsindən istifadə olunur. Pərdəni biçmək üçün tarbəndin əlinin altında pərdə qəlibi olurdu. Pərdənin üstündə mal buynuzundan hazırlanmış «üz xərəyi» yerləşdirilir. «Quş xərəyi» adlanan arxa xərək isə qolun üstündə olur. Bu xərəyi gözə gəlimli etmək üçün keçə parçasının üstünə müəyyən qədər göydəş tökür və həmin hissəyə sürtərək parıldadırdılar. Qolun üstündə iyirmi dörd pərdə vardır. Pərdə üçün münasib material mal bağırsağı idi. Hər tar üçün təxminən iyirmi altı metr mal bağırsağı işlədilirdi. Tarın aşıqları da ağac materialından hazırlanırdı. Bu məqsədlə kökü daha yaxşı saxlamağa qabil olan qoz və armud ağaclarından istifadə olunurdu. Tarın üç kiçik, altı böyük aşığı vardır. Tarın zəruri hissələrindən biri də çəngəldir (buna iç ağacı da deyirlər). Çəngəl qolla çanağı birləşdirərək qolun möhkəmliyini təmin edir. Tarda üç şah pərdə vardır. Birinci və ikinci şah pərdənin üstündə

cingənə yerləşdirilir. Cingənənin üstündən isə qoşa tellər çəkilir. Tarın kənarları xüsusi zövqlə, sədəf, gümüş və başqa materiallarla bəzədilirdi (şəkil-4).

Məşhur müğam üçlüyünə daxil olan kamançanın çanağı da tut ağacından, qolu isə qoz ağacından hazırlanır. Kamança dörd aşiq və dörd teldən ibarətdir. Tel adətən at quyuğundan, üz pərdəsi balıq dərisindən çəkilirdi (şəkil-5).

Tar və kamanın çanağını yonmaq üçün iskənə, rəndə, törpü, iç və çöl kərkisi adlanan alətlərdən, yapışdırmaq üçün yapışqandan istifadə edilirdi.

Xanəndəlik sənətinin atributlarından olan qavalın hazırlanması da xüsusi səriştə və ustalıq tələb edirdi. Qavalın sağanağı məşə ağaclarından (qoz və ya fistiq) bükülürdü. Naqqa balığın sinə pərdəsi, ya da çəpiş dərisindən üz çəkilirdi. Dərini sağanağın kənarlarına çəkir, köşə ilə möhkəm bağlayırlılar. Bir-iki gün qalib quruduqdan sonra artıq hissələr kəsilib atılır, qaval səliqəli hala salınırdı. Köşənin üstünə isə məxmər parçadan köbə çəkilirdi. Qavalın kənarları metal sırgalarla bəzədilirdi. Sırgaları hazırlamaq üçün xüsusi qəlibdən istifadə edilirdi. Metal lövhə qəlibin üzərinə qoyularaq kiçik sümbə ilə üstündən zərbə vurulurdu. Zərbə nəticəsində «nəlbəki» deyilən hissə qəlibdən çıxırırdı. Büyük sümbə ilə zərbə vurduqda isə «sırğa» əldə olunurdu. Sırğa simlə nəlbəkinin deşiyindən keçirilərək qavalın divarına asılırdı(19).

Qarabağın ağacişləmə sənətində xüsusi yeri olan və mühüm əhəmiyyət kəsb edən tarbəndlik sənəti öz inkişafını sovet dövründə də davam etdirmiş, nəinki bölgənin, hətta Azərbaycanın müğam ustalarının əksər hissəsinin tələbatını ödəmişdir. Təsadüfi deyil ki, inqilabdan sonra Şuşada musiqi alətləri sexi fəaliyyət göstərmiş, sonralar isə bu sex böyüdülmüş və fabrik kimi fəaliyyətini davam etdirmişdir. Məşhur tarzən Sadıqcanın adını daşıyan Şərq musiqi alətləri fabriki Şuşanın ermənilər tərəfindən işğalına qədər Azərbaycan sənətçilərini yüksək keyfiyyətli musiqi alətləri ilə təmin etmişdir.

Beləliklə, etnoqrafik çöl materialları və ədəbiyyat göstəricilərinin tədqiqi göstərir ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağda ağacişləmə sənətinin dülgərlik, xarratlıq, şəbəkəcilik və tarbəndlik sahələri geniş yayılmış, bölgədə bu sənətin mahir biliciləri yetişib formalasmışdı. Şəriştəli ustalar tərəfindən ərsəyə gətirilən ağacişləmə sənəti nümunələri Azərbaycan və Ümumtürk mədəniyyətinin tərkib hissəsi olmaqla, dünya mədəniyyəti xəzinəsinə bir töhfədir.

İstifadə olunmuş ədəbiyyat:

- 1.H.F.Cəfərov. Azərbaycan er.əv. IV minilliyyin axırı- I minilliyyin əvvəllərində. Bakı, 2000, s.156.
- 2.Kitabi-Dədə-Qorqud. Bakı, 1977, s.146.
- 3.A.N.Mustafayev. Azərbaycanda sənətkarlıq. Bakı, 1999, s.132.
- 4.Q.B.Zardabi. İzbrannie proizvedeniə. Baku, 1962, s.335.
- 5.Yenə orada. s.336.
- 6.A.N.Mustafayev. Göst. əsəri, s.131.
- 7.Məlumat Şuşa şəhər sakini Rafiq Qaffar oğlu Allahverdiyevdən alınmışdır.
- 8.S.İbrahimov. Azərbaycanda ağacışləmə sənəti. Bakı, 2002, s.19.
- 9.SMOMPK vip.XI. SPb.1891, s.109.
- 10.Yenə orada, s.77.
- 11.Ə.Novruzlu. Azərbaycanın orta əsr sənətkarlığı (XIV-XVII əsrlər), s.305.
- 12.Məlumat Ağdam sakini Yəhyayev Əli Veli oğlundan alınmışdır.
- 13.Məlumat Şuşalı şəbəkə ustası Rafiq Qaffar oğlu Allahverdiyevdən alınmışdır.
- 14.F.Şuşinski. Şuşa. Bakı, 1958, s.28.
- 15.Ə.Bədəlbəyli. İzahlı monoqrafik musiqi lügəti. Bakı, 1968, s.68.
- 16.Yenə orada, s.195.
- 17.Yenə orada, s.68.
- 18.yenə orada, s.195.
- 19.Məlumat Şuşa şəhər sakini tarbənd İdris Məhərrəmovdan alınmışdır.

**Гюльзаде Ахундова
О деревообрабатывающем ремесле Карабаха
Резюме**

В статье даются сведения об одном из развитых видов ремесла в Азербайджане - деревообработке. Этот вид ремесла получил особое распространение и в Карабахе. Деревообработка рассматривается по отраслям: плотничество, столярничество, шебеке и изготовление музыкальных инструментов в Карабахе. В работе детально описываются процессы выбора, сушки и обработка дерева и основные орудия труда используемые ремесленниками Карабаха для деревообработки.

**Gulzade Akhundova
Craft of woodworking in Karabakh
Summary**

The given article is devoted to one of the kinds of craft-woodworking that's the most widespread in Azerbaijan. Karabakh has been one of the center of craft manufacture including woodworking. This kind of craft is considered on such branches as carpentry, joinery and as demanding special knowledge and skills "shebeke" openwork wooden ornaments and specificity of manufacturing of musical instruments.

There are given information on a selection of manufacturing and drying of wood and special attention is paid on implements(instruments of work) of handcraftsmen-woodworkers.